

*Azərbaycan Respublikası Mərkəzi Seçki  
Komissiyasının 4 iyul 2008-ci il tarixli  
6/23-5 sayılı Qərarı ilə təsdiq edilmiş,  
18 iyun 2013-cü il tarixli 6/52 sayılı və  
8 fevral 2018-ci il tarixli 2/6 sayılı  
qərarları ilə dəyişiklik edilmişdir.*

**Azərbaycan Respublikası Prezidentinin  
seçkilərində imza toplamaq məqsədilə imza  
vərəqələrinin verilməsi**

**Q A Y D A L A R I**

Azərbaycan Respublikası Prezidentinin seçkilərində imza toplamaq məqsədilə namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə imza vərəqələrinin verilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra – Seçki Məcəlləsi) və bu Qaydalarla tənzimlənir.

**1. İmza vərəqələrinin verilməsinə dair tələblər**

1.1. Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə namizədin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) tərəfindən imza vərəqələri verilməlidir. İmza vərəqələrinin verilməsi prezidentliyə namizədin irəli sürülməsini təsdiq edən qərarın qəbul edildiyi gündən başlanır.

1.2. Namizədə, onun səlahiyyətli nümayəndəsinə,

siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə imza vərəqələri verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü Mərkəzi Seçki Komissiyası Katibliyinin möhürü ilə təsdiqlənməlidir.

1.3. İmza vərəqələri Seçki Məcəlləsinə 2 və 2 "A" sayılı əlavələrdə göstərilən formada hazırlanmalıdır (Qaydalara 2 və 2 "A" sayılı əlavələr).

1.4. Namizədə və ya səlahiyyətli nümayəndəyə imza vərəqələri verilərkən 2 nüsxədən ibarət akt (Qaydalara 1 sayılı əlavə) tərtib edilməlidir. Tərtib olunmuş akt namizəd və ya səlahiyyətli nümayəndə, eləcə də Mərkəzi Seçki Komissiyasının katibi tərəfindən imzalandıqdan sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin möhürü ilə təsdiqlənir. İmza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər bir imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.

1.5. İmza vərəqələrinin qəbul edilməsi haqqında aktda namizədin və ya səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı, verilən imza vərəqələrinin sayı və forması, habelə digər məlumatlar göstərilməlidir.

1.6. Tərtib edilmiş akt imzalanaraq möhürləndikdən sonra onun bir nüsxəsi Mərkəzi Seçki Komissiyası Katibliyinin Ümumi şöbəsində qalır, digər nüsxəsi isə verilən imza vərəqələri ilə birlikdə namizədə və ya səlahiyyətli nümayəndəyə təqdim edilir.